



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ

# RESPUBLİKA

Gün gələcək Azərbaycan  
dünyaya günəş kimi doğacaq.

İmzalı

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

6 SENTYABR 2023-cü il

ÇƏRŞƏNBƏ

Nº 191 (7661)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADI QƏZET

WWW.RESPUBLIKA-NEWS.AZ



**Yeni Qubadlı - Laçın avtomobil  
yolunun layihələndirilməsi  
və tikintisi ilə bağlı  
tədbirlər haqqında**

## Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Xudaferin - Qubadlı - Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyine 20,0 (iyirmi) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**

Azərbaycan Respublikasının Prezidenti.  
Bakı şəhəri, 5 sentyabr 2023-cü il.

# Bütövləşən Azərbaycan

**Sərhədlərimizin tam nəzarətə götürülməsi hər bir vətəndaşa qürur yaşadır**

"Müstəqil Azərbaycan Respublikasının dövlət sərhədləri respublikamız dövlət müstəqilliyini əldə etdiyi, Azərbaycanın beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər

Təşkilat tərafından tanındığı və qəbul olunduğu andan müəyyən edilibdir. Bu, SSRİ dağlərən Sovetlər İttifaqının tərkibində olan Azərbaycan Respublikasının sərhədləridir. O vaxt bizim xalqımız, dövlətimiz bu sərhədləri öz müstəqil dövlətinin sərhədləri kimi qəbul edib və beynəlxalq təşkilatlar da, dünya birliliyi də bu sərhədləri tanıyalıblar...". Ümummilli lider Heydər Əliyev dövlət sərhədinin müstəqilliyimizi, suverenliyimizi nümayiş etdirdən müqəddəs amil olduğunu qeyd edərkən həm də deyib: "...hər bir vətəndaş Azərbaycanın müstəqilliyi haqqında, öz müstəqil dövləti haqqında, müstəqil ölkəsi haqqında danışarkən sərhəd məfhumu, sərhəd anlayışı birinci sıralarda durur".

2003-cü il aprel ayının 21-də indiki Heydər Əliyev Sarayında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş

təntənəli mərasim keçirildi. Ulu öndər də fəxri kursüdə idi. Bu, bəlkə də onun həyatının ən xoşbəxt anları idi, sevinci yerə-göyə sızmıldı,

artıq arzularına çatmışdı. Bundan əziz, gözəl gün olardım? Bir vaxt kövrək addimlara onun qarşısından keçən 13, 14, 15 yaşlı uşaqlar bugün general, admiral, yüksək rütbəli zabitlər kimi böyük rəhbərlə görüşə gəlmisdilər.

Öten illərin xatirələri yumaq olub çözənləndi. Kimi hər ilin 9 May günü böyük rəhbərin görüşə geləcəyi anları necə səbirsizlikle gözlədiyini yada salır, kimə komandirlilik etdiyi xidmət sahəsinin, qoşun növünün uğur və nailiyyətlərindən danışır, kimə cəbhədə ondan xeyir-dua alaraq böyük qələbə əzmi ilə döyüşlərə atıldığı anları xatırlayır, kimə aldığı mükafatın qürurunu yenidən yaşayırı.

Sabahın sərhədçiləri olacaq gənclər sanki sırlı-səhərli nağıllar aləminə düşmüsdüllər. Xəyal atlarının qanadlarında onlar da böyük zabit olmuş, general, admiral rütbəsinə ucalmışdır. Dünya tamamən özgə rəngə boyanmışdı. Barit qoxusu, qan qoxusu yer üzündən çəkilmişdi. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı... azad edilmişdi. Ağbirçək nənələrin, doğma ocaqlarına dönməyinə ağ kəfən geyməyəcək ixtiyar babaların onillik həsrətine son qoyulmuşdu. Qaçqın düşərgələrinin yerində inşa edilmiş rəmzi çadır abidəsinin önündə qələbəlik var idi. Bir vaxtlar burada

dünya gəlmış körpələr indi genç nəslə bu qərib məkanda keçirdikləri ağırıllı günlərdən danışıldır. Günəşin üzü gülfürdü. Zəmilərdə sünbüllər dən-dən olmuş, xırmanlar dolub-boşalır, elin vari başdan aşırı. Daha güclü, daha qüdrətli Azərbaycan əsgəri sülhün, əmin-amanlığın keşiyində dayanmışdı.

Müstəqilliyimiz etibarı qorunurdu. Sərhədçilərimiz Vətənin müqəddəs hüdudlarında mübariz keşikdə idilər. Ulu öndər Heydər Əliyevin yetirdiyi yüzlərlə, minlərlə peşəkar hərbi polad cərəgələrdə dayanaraq Ali Baş Komandanın əmrini gözləyirdi.

O tarixi anlardan düz 17 il sonra xəyal kimi görünənlər gerçəyə döndü. 44 günlük Vətən müharibəsində Azərbaycanın daha parlaq gələcəyin inam qələbə çalıdı. Qalibiyət bayrağımız yene də əzəmetlə dalgalandı. Ulu öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan da elə ulu öndər tərəfindən təməli qoyulan, sonrakı illerde daha da güclənən ordumuza güvənirdi. Qanunla, hüquq normaları çərvivəsində tanınan sərhədlərimizin bərpası onun qarşısında duran əsas vəzifələrdən biri idi. Və bütün çıxışlarında da bunu qeyd edir, torpaqlarımızın azad olunacağını, sərhədlərimizin bərpə ediləcini əminliklə söyləyirdi.

(davamı 4-cü səhifədə)

# Bütövləşən Azərbaycan

## (əvvəli 1-ci səhifədə)

Maraqlıdır, vaxtılı eyni dövlətin tərkibində yaşayan, eyni qanunlar çərçivəsində idarə edilən, bəlli sərhədlərini bilən dövlətlər azadlıq əldə edər-ətməz biri digərinin torpaqlarını zəbt etmək sevdaşına düşər-kən bu "gücü", "qüvvəni" haradan alırdı görəsən? Ermənistən üçün sərhəd məfhumunun heçmi bir mənası, əhəmiyyəti yox idi. Tarixi torpağımızda qurduğu dövlətin sərhədlərini genişləndirmək məqsədilə halal torpaqlarımızın 20 faizini işğal etməklə qətlamlar, soyqırımları töretpmişdi. Çünkü bu ədalətsiz dünyadan ədalətsiz "qanunlarına" söykənirdi. Danışğa gəlmir, qanunlara tabe olmurdu. Çünkü "dəmir yumruğ"un dadını görməmişdi. Qəribə məxluqdurlar ermənilər. Başlarına gələnlərdən dərs çıxarmağı bacarmırlar. Vətən müharibəsi də onlara dərs olmadı. Kapitulyasiya aktına imza atsa da, bizim üçün müqəddəs olan sərhədlərimizə hörmət etmədi. Dövlətimizin humanistliyinə dəyər vermedi, onlara istifadə üçün verilən Laçın yolundan quldurluq məqsədilə istifadə etdi, terrorlar, təxribatlar töretdi. Cıraqdan çıxan düşməni isə yerində oturtmağın vaxtı çatmışdı. Dövlətimizin başçısı qətiyyətlə bildirdi: tezliklə Laçın yolunda postumuz qurulacaq!

2023-cü il fevralın 18-də Münxen Təhlükəsizlik Konfran-

sında Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinken və Ermənistən Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra yerli televiziya kanallarına müsahibəsində bildirdi: "Eyni zamanda, bildirdim ki, yaxşı olardı ki, Ermənistən və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistən-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik. Bu gün rəsmən vermişik. Əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdı. Ermənistən tərəfindən hər hansıa bir mövqe səsləndirilmədi, yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etməyə".

Təbii ki, ermənilər də, havadarları da istəmirdi bunu. Ancaq bu post quruldu. 2023-cü il aprelin 23-ü dövlət sərhədlərinin tam bərpası günü kimi tarixə yazıldı.

Ermenilər bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi: "Azərbaycan bizim terror, təxribat yolumuzu bağlayıb", - deməyə qeyrətləri (?) çatmadı, "Qabağdakı ermənilər blokadada-

*Sərhədlərimizin tam nəzarətə götürülməsi hər bir vətəndaşa qürur yaşadır*



dir", - dedilər. Ancaq kökündən laxlayan bir qurumun məhkəməsi olsa da, Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin tələblərini rədd etdi. Ölkəmiz hüquqi müstəvidə mübarizəsini davam etdirir. Belə də olmalıdır. Məsəl var deyirlər: "Ölünü özbaşına buraxsan, kəfəni yırtar!". Hələlik isə ermənilər öz gülünc hərəkətləri ilə dünyadan gözü qar-

ışında iyrənc simalarını yırtırlar...

Erməniləri deyə bilmərəm, bizim üçün sərhəd müqəddəsdir, tarix boyu torpaqlarımız uğrunda gedən mübarizə, mühabibələr də bunu göstərir. Sərhəd dövlətlər arasında bir həddir. Bu həddi aşanların isə öz cəzası var.

Zümrüd QURBANQIZI,  
"Respublika".